

**Sahibkarlığın əsasları və biznesə giriş fənnindən imtahan sualları
(Qrup 101,111,141,151,161)**

Testləri tərtib edən :Əliyeva Səidə Şamil qızı

Hörmətli tələbələr düzgün cavab A variantıdır.

1. Sahibkarlığın daxili mühiti və onun yarım sistemləri hansılardır?

- A) Firmaların təşkilatı hüquqi formalarının düzgün seçilməsi
- B) Zəruri olan xüsusi kapital həcmnin məhsuldarlığı
- C) Sahibkarlıqda tərəfdaş komandanın seçilməsi
- D) Sahibkarlıqda tərəf müqabilinin düzgün seçilməsi
- E) Saxtalaşdırılan məlumatlara dair informasiyanın süzgəclənməsi

2. İqtisadi sahibkarlığın inkişafını müəyyən edən şərtlər hansılardır?

- A) Sahibkarlıqda siyasi şəraitin sabitlik səviyyəsi
- B) Sahibkarların iqtisadi vəziyyəti
- C) Sahibkarlığın hüquqi mühit
- D) Sahibkarlıqda dövlətin tənzimləyici rolu
- E) Sahibkarlığın xarici mühiti və onun yarım sistemləri

3. Dövlətin əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu nə zaman qəbul edilmişdir?

- A) 2000-ci il 16 may tarixində
- B) 1999-cu il 26 may tarixində
- C) 2001-ci il 16 aprel tarixində
- D) 1996-cı il 16 aprel tarixində
- E) 1998-ci il tarixində

4. Qeyd edilənlərdən hansı bazar modelinə aid edilmir?

- A) Təmiz gəlir
- B) Təmiz inhisar
- C) Təmiz rəqabət
- D) İnhisar rəqabəti
- E) Azad rəqabət

5. Sahibkarlıqda faktorlardan hansı xarici mühit faktoru deyil?

- A) Texnologiya
- B) İstehlakçılar
- C) Dövlət
- D) Rəqiblər
- E) Təchizatçılar

6. İdarəetmə funksiyasına nə aid deyil?

- A) Proqnozlaşdırma
- B) Təşkil
- C) Nəzarət
- D) Planlaşdırma
- E) Motivasiya

7. Qeyd edilənlərdən hansı amil sahibkarlığın hüquqi formalarına aid deyil?

- A) Qeyri kommersiya təşkilatları
- B) Kooperativlər
- C) fərdi sahibkarlıq
- D) Təsərrüfat birliyi
- E) Təsərrüfat cəmiyyəti

8. Kiçik sahibkarlıqda fərdi özəl müəssisənin üstünlüyü nədədir?

- A) Qeydiyyatın sadəliyi
- B) Aşağı başlanğıc kapitalı
- C) Maliyyələşdirmə üçün daha az imkan
- D) Məhdudiyyətsiz öhdəliklər
- E) Təkbəşinə qərarların qəbulu

9. Kiçik sahibkarlıq hansı informasiya məlumatlara malikdir?

- A) İstehsalat xərcləri haqqında
- B) Ölkə, bölgənin iqtisadi vəziyyəti haqqında
- C) Rəqiblər haqqında
- D) Müvafiq sahədə lisenziyalar haqqında
- E) İstehsalçılar, təchizatçılar haqqında

10. Qeyd edilənlərdən hansı kiçik sahibkarlığın zəif tərəfidir ?

- A) İdarəetmə təcrübəsinin olmaması
- B) Böyük sahibkarlığın kiçik biznesdən asılılığı
- C) Əhalinin böyük hissəsinin iştirakı
- D) Əhalinin yaş qruplarının iştirakı
- E) Əhalinin böyük hissəsinin akkumulyasiya imkanı

11. İnformasiyanın əsas tələblərinə aid deyil?

- A) Kütləvilik
- B) Həqiqilik
- C) Dəyərlik
- D) Dəqiqlik
- E) Əlavəlik

12. Sahibkarın istifadə etdiyi informasiya növlərinə aid deyil?

- A) Texnoloji informasiya
- B) İşgüzar informasiya
- C) Cari informasiya
- D) Biznes informasiya
- E) Relevant informasiya

13. Hansı iqtisadçı Qərb iqtisadiyyatında ilk dəfə sahibkar anlayışını istifadə etmişdir?

A)R.Kautilyon B)A.Marşal C)A.Smit D)Y.Şumpeter E)İ.Vsey

14. Azərbaycan neçənci ildə Avropa şurasına daxil olmuşdur?

A)2000 D)1992 B)2005 E)1998 C)1995

15. Qeyd edilənlərdən hansı investisiya mənbəyinə aid edilmir ?

A)Xüsusi ehtiyatlar B)Büdcə vəsaitləri C)Şəxsi vəsaitlər
D)Bank krediti E)Həlinin şəxsi vəsaitləri

16. Əsrin müqaviləsi neçənci ildə imzalanmışdır?

A)1994 B)1998 C)2000 D)1993 E)2004

17. Sahibkarlıqda dövlətin siyasəti hansılardır?

A)İqtisadi siyasət B)Dövlətin inamı siyasəti
C)Beynəlxalq siyasət D)Sahibkarlığın xarici mühiti
E)Siyasi sabitlik

18. Qeyd edilənlərdən hansı sahibkarlığın riski kommersiya səbəbi deyildir?

A)Tətil,siyasi qeyri sabitlik,müharibələr B)Yükün daşınması
C)İnfilyasiya,alıcının ödəmə qabiliyyətinin olmaması D)Məsuliyyət daşımaları
E)Yük daşımaları

19. Hansı məlumat kommersiya sirri deyil?

A)İşçilərin sayı B)Müqavilələr haqqında məlumat
C)Marketing üzrə tədbirlər D)Məhsulun satış planları
E)Mövzu və bank əməliyyatlar haqqında məlumat

20. Kiçik müəssisələrdə istehsal sahələrinin yaranma səbəbləri hansılardır?

A)Yerli bazarlara məsafə baxımından yaxınlıq
B)İdarəetmədə paralel səviyyələrin ixtisar edilməsi
C)Kiçik müəssisələrdə istehsal sahələrinin yaranması
D)İstehlakçıların tələbatlarına maksimum uyğunlaşma
E)İri firmalar üçün əlverişli olmayan xırda partiyalarla məhsul istehsalı

21. Əmtəə istehsal formasına nə aid edilir?

A)Natural təsərrüfat B)Plandankənar əmtəə istehsalı
C)Planlı əmtəə istehsalı D)Kapitalist əmtəə istehsalı
E)Natural təsərrüfat

22. Firma öz şəxsi məhsulunu müəyyən auditoriyaya təqdim etməsi necə adlanır ?

A)Təqdimat B)Konfrans C)Seremoniya D)Məsləhət E)Aksiya

23. Sahibkarlıqda bazar elementi nədir?

A)Qiymət və təklif B)Tələb və firmalar C)Subyekt və qiymət
D)Subyekt və rəqabət E)Rəqabət və dövlət

24. Sahibkarlıq fəaliyyətində marketingin əsas prinsipləri hansıdır?

A)Düzgün cavab yoxdur B)Konvensiya marketing
C)İnkişafedici marketing D)Stimullaşdırıcı marketing E)İstehsal marketingi

25.Qeyd edilənlərdən hansı biznes konsepsiyasını əsaslandıran amillərə aid deyil?

A)Təşkilati-hüquqi B)Rəqabətli üstünlük
C)Həsil edilən məhsul D)Təmin edilən məhsul
E)İstehlakçıların məcmusu

26. Sahibkarlıqda bazar tələbatına təsir edən amilləri göstərin?

A)Demoqrafik,ümumiqtisadi,psixoloji,sosial-mədəni D)Fiziki,ekoloji,psixoloji
B)Demoqrafik,sosial-mədəni,psixoloji,texnoloji E)Siyasi,iqtisadi,ekoloji
C)Ümumiqtisad,iqtisad-riyazi,sosial-mədəni

27. Qeyd edilənlərdən hansı təkrar istehsal prosesinin forması deyil?

A)Mal B)Mübadilə C)İstehsal D)İstehlak E)Mübadilə

28. Qeyd edilənlərdən hansı “risk” anlayışını xarakterizə edir?

- A)Gəlirin həm alınması,həm də alınmaması ehtimalı
B)Tam müflislik ehtimalı C)Yüksək gəlirin alınması ehtimalı
D)Sabit fəaliyyət ehtimalı E)Gəlirin alınması ehtimalı

29.Sahibkarlıq fəaliyyətində tədqiqatın mərhələsi hansıdır?

- A)Bazar problemlərinin müəyyən edilməsi B)Marketingin mərhələlərinin hansı olması
C)Tədqiqat planının işlənməsi D)Məlumatların toplanması
E)Nəticələrin ümumiləşdirilməsi,hesabatın hazırlanması və təqdim edilməsi

30. Sahibkarlıq fəaliyyətinin marketing strategiyası nədir?

- A)Satış bazarı B)Sahibkarlıqda biznes-planı
C)Xülasə D)Əmtəə məhsul yaxud xidmət növü E)Marketingin strategiyası

31. Sahibkarlıqda bazarın kəmiyyət göstəriciləri hansılardır?

- A)İstehlakın həcmi,bazarın artım tempi,tələbin sabitliyi
B)Rəqiblərin qiymətləndirilməsi,rəqabətin sərtliyi
C)İstehlakçıların tələb strukturu,rəqabətin kəskinləşməsi
D)Vergi ölçmələri,istehlakçıların alıcı motivləri
E)Rəqiblərin qiymətləri,vergi məbləği,gömrük rüsumları

32. Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarda iştirakının əsas məqsədlərindən ibarətdir?

- A)Mal satışı üçün yeni bazarların axtarışı
B)İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi
C)İnvestisiyaların sabitliyinin təmin edilməsi
D)Xarici işgüzar insanlarla əlaqələrin genişləndirilməsi
E)İqtisadi artımın sürətlənməsi

33. Sahibkarlıqda fəaliyyəti vaxtına görə qiymətlər hansılardır?

- A)Sürüşkən qiymətlər B)Mövsümi qiymətlər
C)Daimi qiymətlər D)İlkin qiymətlər E)Cari qiymətlər

34. Sahibkarlıqda sahədaxili rəqabətin növləri hansılardır?

- A)Xalis rəqabət B)Azad rəqabət C)İkitərəfli rəqabət
D)İnhisarçı rəqabət E)Cari rəqabət

35. Qeyd edilənlərin hansı maliyyə biznesinin yarım növü deyil?

- A)İnformasiya B)Bank C)Siğorta D)Lizinq E)Auditor

36. Sahibkarlıq fəaliyyətində müqavilələrin bağlanması qaydaları hansılardır?

- A)Tərəflərin imzası B)Sahibkarlığın inzibati-hüquqi
C)Tərəflərin hüquqi ünvanı D)Müqavilələrin bağlanmasının tarixi
E)Düzgün cavab yoxdur

37. Sahibkarlığın dövlət tənzimlənməsinin sistemləri hansılardır?

- A)Vergiqoyma B)Kredit C)Siğorta D)Kommersiya E)Düzgün cavab yoxdur

38. Qeyd edilən risklərdən hansı pulların alış qabiliyyəti ilə bağlı deyil?

- A)Birja riski B)Valyuta riski C)Satış riski D)Alış riski E)Deflyasiya riski

39. Əsas kapitalın müvafiq xərclərinin ödənilməsi necə adlanır?

- A)Mortizasiya B)Mənfəət norması C)Kapital tutumu
D)Amortizasiya norması E)Sürətlənmiş amortizasiya

40. Kadrların idarə olunması metodlarına hansı aid deyil?

- A)İcra mexanizmi B)İqtisadi C)İnzibati D) təşkilati E)Sosial-psixoloji

41. Fərdi tələblər nöqte nəzərindən kommersant hansı xarakterik cəhətlərə malik olmalıdır?

- A)Qərarlı olmaq,çeviklik və dəqiqlik olmaq B)İnsanlara dostcasına yanaşmaq
C)Mədəniyyət D)Təşkilatçılıq qabiliyyəti E)İnadkarlıq və məqsədyönlülük

42. Kreditləşmənin metodları hansılardır?

- A)Dövriyyə üzrə kreditləşmə metodu B)Qalıq üzrə kreditləşmə metodu
C)Dövriyyə-saldo metodu D)Kreditləşmənin əsas elementləri
E)Düzgün cavab yoxdur

43. Hansı ölkə bölgə ticarət-iqtisadi blokuna daxil deyil?

- A)Çili B)Uruqvay C)Brazilya D)Argentina E)Paraqvay

44. Qeyd edilənlərin hansı investisiya mənbəyinə aid edilmir?

- A)Xüsusi ehtiyatlar B)büdcə vəsaitləri C)Şəxsi vəsaitlər
D)Bank krediti E)Əhalinin şəxsi vəsaiti

45. Sahibkarlıq fəaliyyətində mühüm amillər hansılardır?

- A)Cari strategiyanın amilləri B)Xarici mühitin amilləri
C)İmkan amilləri D)Cari strategiyaya təsiri
E)Rəqabətin strategiyası

46. Sahibkarlıq fəaliyyətində hüquqların qorunması hansıdır?

- A)Xarici investisiyaların qorunması B)Sahibkarların hüququnun qorunması
C)Mülkiyyət hüququnun qorunması D)Antiinhisar fəaliyyətinin qorunması
E)Fərmə kənd təsərrüfatının qorunması

47. Sahibkarlıq fəaliyyətində banklararası ssudalar hansıdır?

- A)Kommersiya ssudaları B)Aqrar ssudalar
C)Fond birjalarına vasitəçilərə ssudalar D)Ssudaların bölüşdürülməsi
E)Banklararası ssudalar

48. Sahibkarlar-müştərilərlə münasibətdə ,topdan satış məssisəsləri ilə hansı vəzifələri yerinə yetirməlidirlər?

- A)Marketinq xidmətlərinin yerinə yetirilməsi B)Tələbatın və tələbin qiymətləndirilməsi
C)Əmtəə ehtiyatlarının qiymətləndirilməsi D)Məlumat və məsələlər xidmətləri
E)Mal prosesində maliyyə təminatı

49. Sahibkarlıqda idarəetmə prinsiplərinə nə aid edilmir?

- A)İdarəetmənin təşkili prinsipi B)İdarəetmənin demokratikləşmə prinsipi
C)İdarəetmənin planlaşdırma prinsipi D)İdarəetmənin qarşılıqlı əlaqə prinsipi
E)İdarəetmənin elmilik prinsipi

50. Sahibkarlıqda xarici mühit amillərdən hansı sosial mədəniyyətə aid edilmir?

- A)İqtisadi hüquq B)Milli mədəniyyət C)Mənəviyyət
D)İndandırmaq E)Dünyagörüşü

51. Kollektivdə konkret vəziyyət,əhval ruhiyyə, davranış nədən çox asılıdır?

- A)Sahibkar və menecerin davranışından B)Korporativ mədəniyyətdən
C)Yaranmış sosial psixoloji vəziyyətdən D)Sahibkarlığın sosial səviyyəsindən
E)İşlək hüququ normalardan

52. Aşağıdakılardan hansı dövlətin mühüm funksiyalarından biridir?

- A)Rəqabətin müdafiəsi B)Keyfiyyətli idarəetmə qərarları qəbul etmək
C)Düzgün cavab yoxdur D)Milli təhlükəsizlik tələbi
E)İnformasiya sisteminin təhlükəsizliyini təmin etmək

53. Bazar münasibətləri şəraitində qiymət hansı rolunu oynayır?

- A)İstehsalın tənzimləyicisi B)Satıcının mənfəəti
C)İstehlakın tənzimləyicisi D)Biliklərin qiymətləndirilməsi
E)Alıcıları razı salmaq

54. Hansı vasitəçi deyil?

- A)Biznesmen B)Agent C)Distirbyutor D)Broker E)Diler

55. Sahibkarlıq fəaliyyəti növünə nə aid edilmir?

- A) Kooperativ sahibkarlığı B)Maliyyə sahibkarlığı

- C)Konsultativ sahibkarlıq D)Kommersiya sahibkarlığı
E)İstehsal sahibkarlığı

56. Biznes növünə aid deyil?

- A)İnvestisiya B)İstehsal C)Kommersiya D)Maliyyə E)İnformasiya

57. Aşağıdakılardan hansı biznesin məqsədlərindən deyil?

- A)Bazarda qabaqcıl mövqeyə malik olmaq B)İxtiraçı və fəal olmaq
C)Mühafizə mexanizminin etibarlılığını artırmaq D)Doğru cavab yoxdur
E)Effektiv vergitutmanı tətbiq etmək

58. Hansı amil biznesin xarici mühit amillərinə aid edilmir?

- A)Müəssisənin strukturu B)Dемоqrafik mühit C)İstehlakçılar
D)Rəqabət E)Sosial-mədəni şərait

59. Qeyd edilən amillərdən hansı sahibkarlığın makro mühitinə aid deyil?

- A)Texnologiya B)Coğrafi mühit C)Sosial-mədəni mühit
D)Dемоqrafik mühit E)Texnoloji mühit

60. Biznesin daxili mühitinə aid edilmir?

- A)Siyasi amillər B)Vəzifə C)Müəssisənin quruluşu
D)Texnologiya E)Məqsəd

61. İstehlak bazarları hansı bazarları əhatə edir?

- A)İstehsalçılar və qeyri-istehsalat təyinatlı mal və xidmətlər bazarı
B)Daşınmaz əmlak bazarı C)Reklam xidməti
D)İnfrastruktur xidməti E)Əmtəə və əmək bazarı

62. Mahiyyətinə görə texnologiya nə vasitəsidir?

- A)Xammalın arzu olunan məhsula çevrilməsi B)Arzuya çatmaq
C)Resurs, enerji əldə etmək D) Mənfəət əldə etmək E) Alqı-satqı

63. Biznesin daxili şərtlər sırasına aşağıdakılardan hansı aiddir?

- A)İnsanlar və onların qabiliyyəti B)Əmək ehtiyatları
C)Elmi-texniki tərəqqi D)Rəqiblər E)İstehlakçılar

64. Quruluşun bərqərar olması nəyə əsaslanır?

- A)Əmək bölgüsünə B)İnkişafa C)Uyğunlaşmaya
D)Təbii ehtiyatlara E)Yenliyə

65. Biznesin demoqrafik mühiti dinamikasına daxil deyil?

- A)Rəqabət qabiliyyətlilik B)Say C)Artım
D)Ölüm səviyyəsi E)Doğum səviyyəsi

66. Aşağıdakılardan hansı müəssisə fəaliyyətinin əsas məsələlərindən biridir?

- A)Rentabellik B)Məhsuldarlığa cəhd C)İxtisas və təcrübə
D)Motivasiya E)Planlılıq

67. Bazar metodunu başqa sözlə nə deyilir?

- A)Müqayisəli satış metodu B)Xərc C)Müqayisəli alış metodu
D)İnvestisiya E)Gəlir

68. Bunlardan hansı biznesin subyektləri kimi çıxış edir?

- A)Dövlət strukturları B)Maliyyəçilər C)Rəqiblər
D)Vergi orqanları E)Hüquqşünaslar

69. Fəaliyyət miqyasından asılı olaraq biznesi necə ayırd edirlər?

- A)Kiçik, orta, böyük B)Kiçik, kommersiya, orta
C)Orta, ağ, bölgə D)İstehsal, kommersiya, maliyyə E)Kiçik, qlobal, böyük

70. Aşağıdakılardan hansı biznes sisteminə aid deyil?

- A)Dövlət strukturu B)Fəaliyyətin qiymətləndirilməsi
C)Dövlət tənzimlənməsi D)Marketing E)Menecment

71. Aşağıdakılardan hansı biznes infrastrukturuna aid edilən müstəqil bazarlardan biri deyil?

- A) Satıcı və alıcı B) Reklam bazarı C) İstehsal vasitələri bazarı
D) Sığorta E) Lisenziya

72. Qiymətli kağızlar və xarici valyuta qiymətlərinin müəyyən edilməsi necə adlanır

- A) Məzənnə B) Kreditor C) Valyuta kursu D) Əmsal E) Korrupsiya

73. Strateji qərarlar müəssisəyə hansı imkanı verir?

- A) Mövcud vəziyyəti və imkanları hərtərəfli təhlil etməyə
B) Bazarla ilə bağlı məsələləri həll etməyə
C) Ətrafdakı tələblərə və vacib amillərə istiqamətlənməyə
D) Mümkün vəziyyətin istiqamətləndirilməsi
E) Əsas diqqət fəaliyyətin düzgün həyata keçirilməsinə yönəlməyə

74. Aşağıdakılardan hansı ehtiyat bazarına aid deyil?

- A) İnnovasiya B) Əmək C) İnformasiya D) Torpaq E) Kapital

75. Təşkilati quruluş nəyin ardınca gəlir?

- A) Müəssisənin strategiyasının B) Müəssisənin xüsusiyyətlərinin
C) Müəssisənin maraqlarının D) Müəssisənin vəzifələrinin
E) Müəssisənin məqsədinin

76. Məhdud məsuliyyətli şirkətin çıxmazlığı nədən ibarətdir?

- A) Güclənmiş dövlət tənzimlənməsi B) Səhndarların məhdud məsuliyyəti
C) Birdən çox insanın təcrübəsi D) Mülkiyyət hüququnun dəyişməsi
E) Vergi planlaşdırılmasında mobillik

77. Səhmdar cəmiyyətinə abunə yazılışı nə əsasında həyata keçirilir?

- A) Təsis planı B) Məsləhət C) Təşkilat planı
D) Arzu və təkliflər E) Biznes planı

78. Sahibkarlıq fəaliyyəti nəyə əsaslanır?

- A) Müxtəlif mülkiyyət formalarına B) Qarşılıqlı fəaliyyətə
C) Təşkilati-hüquqi formalara D) Maliyyə formalarına E) Ümumdövlət proqramlarına

79. Qeyd edilən biznesin təşkilati-hüquqi formalarından hansı səhm buraxmaq hüququna malikdir?

- A) Səhmdar cəmiyyəti B) Müəssisə C) İnam üzərində birlik
D) İstehsalat kooperativlər E) Əlavə məsuliyyətli cəmiyyət

80. Daxili informasiya aşağıdakı məlumatları əhatə etmir?

- A) Lisenziya haqqında B) Texnologiya haqqında
C) Mənfəət və zərər haqqında D) İstehsal xərcləri haqqında
E) Məhsulun keyfiyyəti haqqında

81. Hansı ölkənin iqtisadi müstəqilliyinin əsas şərti iqtisadi təhlükəsizliyinin təmin edilməsidir?

- A) Keçid dövrünü yaşayan B) Doğru cavab yoxdur
C) Keçid dövrünü yaşayan və ərzaq təhlükəsi olan D) İnkişaf etməkdə olan
E) Ərzaq təhlükəsizliyi olan

82. Kadrların idarə olunması funksiyaları hansı metod vasitəsi ilə həyata keçirilir?

- A) İqtisadi texniki B) Təşkilati C) Sosial-psixoloji D) İqtisadi E) Siyasi

83. Hansı amillər müəssisənin yerləşməsinə təsir edən amillərə aid edilmir?

- A) Enerji təminatı B) Xammal ehtiyatları ilə təminat imkanı
C) Nəqliyyat imkanları D) Dövlət güzəştləri E) İşçi qüvvəsi ilə təmin etmə imkanı

84. Biznes strategiyasının seçilməsi nə tələb edir?

- A) Maliyyə vəsaiti B) Əlverişli şərait C) Tələb və təklif
D) Təhlükəsiz əmək şəraiti E) Dəqiq, qərəzsiz informasiya

85. Sertifikatın növləri hansılardır?

A) Mənşəli, siğortalı, çəkili B) Milli C) Siğortalı, hövzə D) Regional E) Üfüqi, şaquli

86. Göstərilənlərdən hansı istehsal kooperativinin mahiyyətini izah edir?

A) Kommersiya təşkilatı B) Dini birlik C) Qeyri-kommersiya təşkilatı
D) İctimai birlik E) Siyasi partiya

87. Səhmdar cəmiyyət hüquqi statusuna görə hansı növlərə bölünür?

A) Açıq, qapalı B) Qapalı C) Zəif, geniş D) Törəmə, geniş E) Açıq, törəmə

88. Broker fəaliyyətini kimlər həyata keçirə bilər?

A) Yalnız hüquqi şəxslər B) Lisenziya alan istənilən fiziki şəxs
C) Hər kəs D) İstənilən kommersiya təşkilatları
E) Lisenziyası olan istənilən fiziki və hüquqi şəxslər

89. İnvestor investisiya fəaliyyətində hansı statusda çıxış edir?

A) Əmanətçi, kreditor, alıcı B) Əmanətçi C) Satıcı D) Kreditor E) Alıcı

90. İqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilə hansıdır?

A) Podrat müqaviləsi B) Real müqavilələr
C) Əmlak və təşkilati müqavilələr D) İkitərəfli və çoxtərəfli müqavilələr
E) Əvəzli və əvəzsiz müqavilələr

91. Hansı birja növü mövcud deyil?

A) Xidmətlər birjası B) Əmək birjası C) Fond birjası
D) Əmtəə birjası E) Valyuta birjası

92. Ərazi prinsipi üzrə sahibkarlara tətbiq edilən vergilər?

A) Əlavə dəyər vergisi, fiziki şəxslərdən əmlak vergisi, aksizlər
B) Əlavə dəyər vergisi, rüsumlar C) Torpaq vergisi, yol vergisi
D) Fiziki şəxslərdən gəlir vergisi, müəssisələrdən mənfəət vergisi
E) Özəl subyektlərin vergisi, ümumi subyektlərin vergisi, xüsusi subyektlərin vergisi

93. İnformasiya texnologiyası istifadə xidmətləri hansıdır?

A) İxtisaslaşdırılmış xidmətlər B) Marketing C) İstehsal
D) Menecment üzrə məsləhətçilər E) İnformasiya texnologiyası

94. Sahibkarlıqda layihələrin hazırlanması və həyata keçirilməsi?

A) Qərarların, layihələrin həyata keçirilməsi B) Məsləhətli layihələrin həyata keçirilməsi
C) Qərarların hazırlanması D) Problemlərin aşkar edilməsi
E) Əmtəələrin sonradan satılması üçün sərəncamların verilməsi

95. Sahibkarlıqda bazar mühitinin formalaşması nədən ibarətdir?

A) Satış xarakteri üzrə B) Sahələr üzrə C) İqtisadi təyinat üzrə
D) Coğrafi vəziyyət üzrə E) Rəqabətin məhdudiyyətlik dərəcəsi üzrə

96. Özəlləşdirmə prosesində əsas və vacib məsələlərdən biri nədir?

A) Əmlakın obyektiv və düzgün qiymətləndirilməsi B) Alqı-satqı əməliyyatları
C) Siğortalanma hesablanması D) Vergi ödəmələrin hesablanması
E) Əmlakın yenidən qiymətləndirilməsi zamanı amortizasiyanın hesablanması

97. Sahibkarlıqda müəssisənin makromühitinə nə aiddir?

A) İqtisadi, təbii, elmi-texniki, siyasi, mədəni mühit B) Rəqiblər, vasitəçilər, dövlət orqanları
C) Mədəni, istehlakçı, fərdi, istehsal D) Xarici partnyorlar, iqtisadi, daxili sahibkarlıq mühiti
E) Tədarükçü, istehlakçı, xarici partnyorlar

98. Qeyd edilən amillərdən hansı sahibkarlığın makro mühitinə aid deyil?

A) Mikro mühit B) Texnoloji mühit C) Coğrafi mühit
D) Sosial-mədəni mühit E) Demqorafik mühit

99. Hansı cavab proqnozlaşdırma prinsipinə aid deyil?

A) Mütənəşib B) Variant C) Adekvat D) Fasiləsiz E) Sistem

100. Strateji planlaşdırma hansı dövrləri əhatə edir?

A) 10 ildən 15 ilədək B) 1 ilə qədər C) 20 ildən 30 ilədək

D)5 ildən 10 ilədək E)1 ildən 5 ilədək

101. Kiçik müəssisələrdə istehsal sahələrinin yaranma səbəbləri hansılardır?

- A)Yerli bazarlara məsafə baxımından yaxınlıq
- B)İdarəetmədə paralel səviyyələrin ixtisar edilməsi
- C)Kiçik müəssisələrdə istehsal sahələrinin yaranması
- D)İstehlakçıların tələbatlarına maksimum uyğunlaşması
- E)İri firmalar üçün əlverişli olmayan xırda partiyalarla məhsul istehsalı

102. İnflyasiya prosesində gəlirlərin tənzimlənməsi üsulu hansıdır?

- A)İndeksasiya B)İnvestor C)İnduksiya D)İndossat E)İnformasiya

103. Sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi qaydaları hansıdır?

- A)Maliyyə təminatlarının verilməsi B)Məqsədli subsidiyalar
- C)Güzəştli vergi sistemi D)Dotasiyalar
- E)İqtisadiyyata dövlət tərəfindən maliyyə -kredit yardımı

104. Qeyd edilənlərin hansı risk anlayışını xarakterizə edir ?

- A)Gəlirin həm alınması,həm də alınmaması ehtimalı B)Sabit fəaliyyət ehtimalı
- C)Yüksək gəlirin alınması ehtimalı D)Tam müflislik ehtimalı
- E)Gəlirin alınması ehtimalı

105. Hansı əks əlaqələrin təsiri altında bazar qurulur?

- A)İstehlakçı-bazar-istehsal B)İstehsal-xidmətlər-bazar-istehlakçı
- C)İstehlakçı-bazar-istehsal xidmətlə D)İstehsal-bazar-istehlakçı
- E)İstehsal-pul-bazar

106. İqtisadi riskin tərkibinə nə daxil edilmir?

- A)Texniki risk B)İnflyasiya riski C)İstehsal riski
- D)Valyuta riski E)Kommersiya riski

107. Transaksiya məsrəfləri hansıdır?

- A)Bazar müqavilələrinin bağlanması üzrə xərclər B)Xammal xərcləri
- C)Elektrik enerjisi xərcləri D)Nəqliyyat xərcləri E)Reklam xərcləri

108. Sahibkarlıq fəaliyyətində hansı subyektlər iştirak edir?

- A)Dövlət subyektləri B)Alıcı subyektləri C)Tərəfdaşlıq subyektləri
- D)Müddü işçi subyektləri E)Sahibkarlıq münasibətləri

109. Birinci ipək yolunun mövcudluğu hansı tarixi dövrə aid edilir?

- A)e.ə II əsr b.e XIV əsr B)XX əsrin sonu C)b.e XII əsr b.e XIV əsr
- D)XII əsr XX əsr E)XVI əsr və b.e XVII əsr

110. Sahibkarlıqda məlumatlar və fondlar hansılardır?

- A)İşçi qüvvələri B)Dövlət fondları C)Sahibkarlıqda istehsal amilləri
- D)İnformasiya məlumatı E)İstehsal fondları

111. Hansı ölkə neft ixracatçı ölkələri üzvü deyil?

- A)Ekvador B)Səudiyyə Ərəbistanı C)Venesuela D)İran E)İraq

112. Əsrin müqaviləsi neçənci ildə imzalanmışdır?

- A)1994 B)1995 C)2004 D)1993 E)1998

113 Hansı ölkə bölgə ticarət-iqtisadi blokuna daxil deyil?

- A)Çili B)Paraqvay C)Uruqvay D)Brazilya E) Argentina

114. İslam banklarının (İslam İnkişaf Bankı) əsas xüsusiyyətləri nədən ibarətdir?

- A)Onlar kreditlərə görə faizlər almır B)Onlar dini obyektlərin yaradılmasına yardım edir
- C)Onlar müəssisələrin işinə qarışır D)Onlar yalnız müsəlmanlara kredit verir
- E)Onların heç bir xüsusiyyəti yoxdur

115. Hansı vasitəçi deyil?

- A)Biznesmen B)Diler C)Distributor D)Agent E)Broker

116. Aşağıdakılardan hansı bu amillərdən biri deyil?

- A)Sahibkarlıq təşəbbüsü B)Sahibkarlıq qabiliyyəti C)Kapital

D)Əmək

E)Torpaq

117. Ticarət müəssisəsinin yerləşdirilməsində aşağıdakı hansı amili nəzərə almaq məqsədəuyğun deyil?

A)Əmək resurslarının mövcudluğu

B)Piyada axını

C)Verginin istehlak profili

D)İcazə şərtləri

E)Ümumi fon

118. Hansı xarakterik cəhət sahibkarlıq biznesindən fərqləndirir?

A)Novatorluq

B)Mənfəətin əldə edilməsində tələbat

C)İnadkarlıq

D)Biznes-fəaliyyətin təşkili

E)Özünə inam

119. Biznesin infrastruktur, fəaliyyətin qiymətləndirilməsi, marketing hansı sistemə aiddir?

A)Biznes sistemi

B)Vergi sistemi

C)Maliyyə sistemi

D)Dövlət sistemi

E)İdarəetmə sistemi

120. Aşağıdakılardan hansı kiçik biznesin kəmiyyət meyarlarına aiddir?

A)Dövryyənin həcmi

B)Mobillik

C)Müqayisəli məhdud resurslar

D)Bazara istiqamətlənmə

E)Çeviklik

121. Biznesin subyektı olan müddətli işçilərin fəaliyyətində biznesin əsası nədir?

A)İş qüvvəsi üzərində xüsusi mülkiyyət

B)Daşınmaz əmlak üzərində mülkiyyət

C)İstehlak şeyləri üzərində mülkiyyət

D)İstehsal vasitələri üzərində dövlət mülkiyyəti

E)İstehsal vasitələri üzərində xüsusi mülkiyyət

122. Bazar münasibətləri şəraitində sahibkarlıq texnologiyaları ali

təhsilin, elmin, sənayenin, sahibkarlığın, maliyyə və dövlət orqanlarının nəyidir?

A)Yeni forma və inteqrasiya infrastrukturları

B)İstehsalat və innovasiya dəstəyi

C)İstehsalın tənzimlənməsi

D)Başlanğıc və son mərhələsi

E)Dövlət və himayədarlıq sistemi

123. Aşağıdakılardan hansı kiçik biznesin inkişafının 5 mərhələsindən biridir?

A)Müəssisənin iqtisadi cəhətdən sabitliyinə nail olmaq

B)Bazara, azad ticarətə istiqamətlənmə

D)Məhdud bazar segmentinə nail olmaq

C)Firmanın hüquq müstəqilliyini qorumaq

E)Maliyyə mənbələrindən düzgün istifadə

124. İnformasiya mənbə etibarlı ilə hansı dillə aiddir?

A)Latın

B)Azərbaycan

C)Ərəb

D)Fransız

E)İngilis

125. Qeyd edilənlərdən hansı müasir informasiya texnologiyalarına daxil deyil?

A)Keyfiyyətli idarəetmə qərarlarının qəbulu

B)Qloballaşma və konvergensiya

C)Aralıq bəndin ləğv edilməsi

D)Qarşılıqlı fəaliyyətin mümkünlüyü

E)İnformasiya məhsulunun inkişafı

126. İnsanın əqli əmək fəaliyyətini nə təşkil edir?

A)İnformasiyanın öyrənilməsi, yaradılması, tətbiqi

B)İnformasiyanın sızdırılması

D)İnformasiyanın gizlədilməsi

C)İnformasiyanın gizli yolla əldə edilməsi

E)İnformasiyanın medyaya ötürülməsi

127. İqtisadi təhlükəsizliyin təmin edilməsi nəyin əsas şərtidir?

A)Ölkənin iqtisadi müstəqilliyinin

D)Sahibkarın iqtisadi azadlığının

B)Doğru cavab yoxdur

E)Rəqiblərin təhlükəsizliyinin təmin edilməsinin

C)Normal iqtisadi inkişaf səviyyəsinin

128. Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan sənaye informasiyalardan biridir?

A)EHM-in proqram təminatı

B)Kontraktlar

C)İşgüzar yazışmalar

D)Müştərilərin siyahısı

E)Məhsulun satış planı

129. Biznesin başlıca tərkib hissəsi nədir?

A)Kadrların idarə edilməsi

B)İşçilərin qiymətləndirilməsi

C)İşçilərin stimullaşdırılması

D)Əmək resurslarının formalaşması

E)Peşəkar vərdişlərin səviyyəsi

130. İdarəetmədə motivasiya nə deməkdir?

- A)Tələbatın təmin edilməsi məqsədi ilə işçilərə təsir B)Maddi təminat
C)İstehsalın yüksəldilməsi D)Tələbatın təyini E)Mənəvi həvəsləndirmə

131. Təşkilatın yaradılmasının məqsədi və mənası necə adlanır?

- A)Missiya B)Marketing C)Qərar D)Taktika E)Muxariyyət

132. Bunlardan hansı strategiyanın seçilməsində vacib amil deyil ?

- A)Kapitalın dövr etməsi B)Firmanın maliyyə resursları C)İşçilərin ixtisas səviyyəsi
D)Vaxt amili E)Sahənin güclü tərəfləri

133. Ən çox praktikada sınaqdan çıxmış biznesin inkişaf strategiyası necə adlanır?

- A)Etalon strategiyası B)Hücum strategiyası C)Firma strategiyası
D)Müdafiə strategiyası E)Ətalət strategiyası

134. Aşağıdakılardan hansı müəssisənin şəxsi vəsaitinin əsas bir mənbəyidir?

- A)Nizamnamə kapitalı B)Ehtiyat kapitalı C)Səmərəli kapital
D)Əlavə kapital E)Faiz kapital

135. Bazar konyukturası nə deməkdir?

- A)Tələb-təklifin nisbəti B)Mal realizasiyasının sosial şəraiti
C)Ticarət D)Təşkilat E)İqtisadi

136. Təhlükəsizlik texnologiyası mövzusunda beşinci beynəlxalq forum neçənci ildə və harada keçirilmişdir?

- A)2000-ci ildə Moskva şəhərində B)2004-cü ildə Naxçıvanda
C)2002-ci ildə Kiev şəhərində D)2003-cü ildə Ankara şəhərində
E)2001-ci ildə İstanbul şəhərində

137. Firmanın təşkilati struktur anlayışını göstərin?

- A)İerarxiya,adaptasiya B)Qarışıq, neytral C)Topdan satış, neytral
D)Adaptasiya, qarışıq E)Topdan satış, pərakəndə

138. Sığorta nədir?

- A)İqtisadi təhlükəsizliyin təmin olunması üsullarından biridir
B)Qərəzsiz və müstəqil analitik-nəzarət infrastrukturunu D)İqtisadi stimullaşdırma
C)Dəyərli,məqsəduyğun fəaliyyət E)İdarəetmə məsələləri üzrə müstəqil təşkilat

139. Broket və agent ticarət vasitəçilərdən nə ilə fərqlənir?

- A)Təmizlik və sadəliyinə görə B)Daha diqqətli olmasına görə
C)Sərbəstliyinə görə D)Tədavül sahəsində fəaliyyətinə görə
E)Bazarı ətraflı öyrənməsinə görə

140. Biznesin iqtisadi mühiti nəyi səciyyələndirir?

- A)Biznesin təşkili,fəaliyyəti və səmərəliliyini D)Biznesin təşkilinin üsul və metodları
B)Biznesin vəziyyətinin dövlətdən asılılığını E)Biznesin təşkili,fəaliyyəti və səmərəliliyi
C)Elmi-texniki tərəqqinin biznesdə rolunu

141. Nə üçün siyasi ideologiyalara idarəetmə sistemlərinin nizamlanmış siyahısında dəqiq yer tapmaq çətindir?

- A)Çox və müxtəlif olduğuna görə B)Nəzəriyyə şəklində olduğuna görə
C)Səhifə D)Onda dəyişikliklər çox sürətlə cərəyan etdiyinə görə
E)Geniş və müxtəlif kateqoriyalı olduğuna görə

142. Azərbaycan iqtisadiyyatının xarici investisiyaların cəlb olunması ilə bu məqsədə xidmət etmir?

- A)İdarəetmə obyektinin dəyişdirilməsi və modernləşdirilməsi
B)İxracın strukturunun təkmilləşdirilməsi D)Beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını
C)Xammalın strateji növlərinin ixracını E)İxracın strukturunun daha geniş yanaşılmasına

143. Aşağıdakılardan hansı totalitarizmin 3 əsas formasından biridir?

A)Kommunizm B)Sosializm C)Kapitalist D)Marksizm E)Protelarizm

144. Sahibkarlıq strategiyaları arasında ən risklisi hansıdır?

A)Kütləvi zərbə B)Yaradıcılıq imitasiyası C)İxtisaslaşmış ixtisas strategiyası
D)Cəld və gözlənilmədən hücum E)İxtisaslaşmış müəssisələr

145. Biznes məşğuliyyəti adətən nə ilə müşayiət olunur?

A)pul vəsaitinin əldə edilməsi və xərclənməsi şərti ilə
B)İqtisadi dövrənin mərhələlərinin dəyişməsi ilə C)Mal xidmətləri ilə
D)Müəssisənin müflisləşməsi və iflası ilə E)Mal və xidmətlər növünə olan ehtiyacla

146. Sahibkarlığın daxili mühit və onun yarım sistemləri hansılardır?

A)Firmaların təşkilati-hüquqi formalarının düzgün seçilməsi
B)Zəruri olan xüsusi kapital həcmnin mövcudluğu
C)Sahibkarlıqda tərəfdaş komandanın seçilməsi
D)Sahibkarlıqda tərəf müqabilinin seçilməsi
E)Sahibkarlıqda fəaliyyət növünün seçilməsi

147. Satış üzrə peşəkar menecerin son məqsədi nədən ibarətdir?

A)Alıcıya nəzərdə tutulmuş mal çeşidinin satılması
B)Alıcıya onun istədiyinin satılması C) Alıcıya çətin satılan malların satılması
D)Alıcıya ucuz malın satılması E) Alıcıya nəzərdə tutulmuş mal çeşidinin satılmaması

148. Əgər firmanın maliyyə vəsaitləri satılırsa nə etməli?

A)İqtisadiyyatda struktur dəyişmələri B)Maliyyə vəsaitlərinin çevik yerdəyişməsini
C)İnvestisiya şəbəkəsinin səmərəli quruluşunu
D)Bütün hallarda maliyyə bazarında peşəkarlar fəaliyyət göstərirlər
E)Maliyyə vəsaitlərindən investisiyada səmərəli istifadə edilməsi

149. Qeyd edilənlərdən hansı xolding şirkəti növü deyil?

A)Dəyişkən B)Adi C)Maliyyə D)Təmiz E)Qarışıq

150. Sahibkarlıqda informasiya təminatı Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin tikintisi neçənci ildə bitmişdir?

A)2005 B) 2001 C)1998 D)2004 E)1995

151. Sahibkarlıqda istehsal təşkilinin əsas prinsiplərinə aid deyil?

A)Tabelik B)Paralellik C)Ritmiklik D)Fasiləsizlik E)Mütənasiblik

152. Azərbaycan Respublikasının iqtisadiyyatında kiçik sahibkarlığın rolu nədən ibarətdir?

A)Qərarların yerinə yetirilməsində operativlik və çeviklik göstərmək
B)Yerli təsərrüfatın şəraitinə tez uyğunlaşmaq
C)Öz məqsədlərini həyata keçirmək qabiliyyətlərini aşkara çıxarmaq
D)İlkin kapitalla tələbat və istehsal prosesində dəyişikliklərin edilməsi
E)Kiçik sahibkarlıq subyektlərinin geniş müstəqilliyi

153. Hansı iqtisadçı Qərb iqtisadiyyatında ilk dəfə sahibkar analizi istifadə etmişdir?

A)R.Kantilon B)İ.Vsey C)A.Marşal D)Y.Şumpeter E)A.Smit

154. Fərdi istehsalda buraxılan məhsulların xüsusiyyətləri hansılardır?

A)Buraxılan məhsulun çoxnomenklaturalığı
B)Əl əməyin tətbiqi ilə yerinə yetirilən əməliyyatların böyük olması
C)Universal avadanlıqlardan və texnoloji təchizatdan istifadə
D)Texnoloji ixtisaslaşma üzrə iş yerlərinin təşkili
E)Fərdi istehsalın mühüm xüsusiyyətləri

155. Qudvil nədir?

A)İşgüzar nüfuzun dəyərləri B)Müəssisənin firma stili

- C)Müəssisənin sabit obrazı D)Müəssisənin imici E)Firmanın işgüzar nüfuzu
- 156. Qeyd edilənlərdən hansı beynəlxalq ticarət əməliyyatlarının tərtibi texnikasına aid edilmir?**
- A)Danışıklarda iştirak B)Alıcıların stimullaşdırılması
C) Rəyin verilməsi D)Müqavilənin tərtib edilməsi və bağlanması
E) Sifarişçi və ya alıcı tərəfindən sifarişin tətbiq edilməsi
- 157. Danışıkların aparılması üsullarına nə aid deyil?**
- A)İnandırma üsulu B)Bərabərlik üsulu C)Kompromis üsulu
D)Variasiya E)İnteqrasiya üsulu
- 158. Sahibkarlıq fəaliyyətində tədqiqatın mərhələsi hansıdır?**
- A)Bazar problemlərinin müəyyən edilməsi B)Marketing mərhələsi
C)Tədqiqat planının işlənməsi D)Məlumatların toplanması
E) Nəticələrin ümumiləşdirilməsi, hesabatın hazırlanması
- 159. Sahibkarlıq fəaliyyətində əmək haqqlarının ödənilməsi qaydası hansıdır?**
- A)Siğorta ayırmaları B)Sahibkarlıqda istehsal xərcləri
C)Ümumi əmək haqqı D)Qaimə xərcləri E)Xammala görə ödəmələr
- 160. Bunlardan hansı yalanın forma və üsullarına aid deyil?**
- A)Qeyri-etik davranış B)Məlumatın gizlədilməsi
C)Saxtalaşdırma D)Uydurma E)Aldatma
- 161. Rəhbərlik metodunu nə xarakterizə edir?**
- A)Avtoritarlıq, liberallıq, demokratiya B)Liberallıq, avtoritarlıq
C)Avtoritarlıq, liberallıq, adekvatlıq D)Avtoritarlıq, demokratiya
E)Avtoritarlıq, liberallıq
- 162. Sahibkarlığın nəticələrinə bunların hansılar aiddir?**
- A)Mal xidmətlərə dair təmin edilmiş qabiliyyətli tələb B)İstehsal vasitələri
C)Sahibkarlığın subyekti və obyektləri D)Gəlir gətirən fəaliyyət
E)İstehsalat amilləri
- 163. Sahibkarlıq fəaliyyətində hansı hüquqlar qorunur?**
- A)Xarici investisiyaların qorunması B)Antiinhisar fəaliyyətinin qorunması
C)Fərmer kəndli təsərrüfatının qorunması D)Sahibkarların hüququnun qorunması
E)Mülkiyyət hüququnun qorunması
- 164. Neçənci ildə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı yaradılmışdır?**
- A)1944 B)1940 C)1955 D)1945 E)1950
- 165. Qeyd edilənlərdən hansını ümumi mənada sahibkarlıq obyektinə aid etmək olmaz?**
- A)Mal istehsalçıları B)Malların satışı və istehsalı C)Malın satışı
D)Müxtəlif növ xidmətlər E)Malın istehsalı
- 166. Azərbaycan neçənci ildə Avropa Şurasına daxil olmuşdur?**
- A)2000 B)1992 C)1998 D)2005 E)1995
- 167. Qeyd edilənlərdən hansı müasir informasiya texnologiyalarına daxil deyil?**
- A)Keyfiyyətli idarəetmə qərarının qəbulu B)Aralıq bəndin ləğv edilməsi
C)Qarşılıqlı təsirə qabiliyyət D)Qloballaşdırma və konverqensiya
E)İnformasiya məhsulunun inkişafı
- 168. Kontrollinq nədir?**
- A)Müəssisədə qeydiyyat və nəzarət B)Təsərrüfat fəaliyyətinin təhlili
C)Maliyyə fəaliyyətinin idarə edilməsi D)Fəaliyyətin təşkili
E)İstehsalın idarə edilməsi
- 169. Açıq sistem kimi biznes hansı baxımdan xarici mühitdən asılıdır?**
- A)Enerji, kadrlar və.s ilə təchizetmə B)Planlaşdırma və idarəetmə
C)Doğru cavab yoxdur D)Amillərin qarşılıqlı asılı olması

E)Mürəkkəblilik və dinamiklik

170. Strateji qərarlar müəssisəyə nə imkan verir?

A)Mövcud vəziyyəti və imkanları hərtərəfli təhlil etməyə

B)Bazar ilə bağlı məsələləri həll etməyə

C)Müəssisə ilə sövdələşməyə

D)Ətrafdakı tələblərə və vacib amillərə istiqamətlənməyə

E)Əsas diqqəti fəaliyyətin düzgün həyata keçirilməsinə yönəlməyə

171. Qiymətləndirmə fəaliyyəti haqqında qanun nəyi müəyyən edir?

A)Bütün cavablar doğrudur

B)Qiymətləndirmə fəaliyyətinin dairəsini

C)Qiymətləndiricinin vəzifələrini

D)Qiymətləndiricinin hüquqlarını

E)Məcbur qiymətləndirmə hallarının dairəsini

172. Kapital qoyuluşları hansı istiqamətdə reallaşdırılan investisiyaları əhatə edir?

A)Əsas fondların yaradılması və təkrar istehsalı istiqamətində

B)Bütün istiqamətlərdə

C)Elmi-tədqiqatların aparılması istiqamətində

D)Kadrların yenidən hazırlanması

E)Əməkdaşlığın inkişaf etdirilməsi

173. Kiçik sahibkarlığa dövlət köməyi haqqında Azərbaycan Respublikasının qanunu nə zaman qəbul edilib?

A)1999 –cu il 4 iyun

B)2003-ci il 26 may

C)1993-cü il 28 yanvar

D)1995-ci il 5 mart

E)1998-ci il 8 noyabr

174. Sahibkarlıq haqqında əsas istifadə olunan metodlar hansılardır?

A)İmperativ və dispoitiv

B)Legal və qeyri-legal

C)Birbaşa və dolay

D)İqtisadi və inzibati

E)Hüquqi və ənənə

175. Sahibkar fəaliyyəti ilə Azərbaycan Respublikasında kim məşğul ola bilər?

A)Fəaliyyət qabiliyyəti olan hər bir hüquqi və fiziki şəxs

B)Yalnız qeyri-dövlət mülkiyyətinə əsaslanan hüquqi şəxslər

C)Hüquqi fəaliyyəti olan hər bir fiziki şəxs

D)Azərbaycan Respublikasında anadan olanlar

E)10 ildən çox respublikada yaşayanlar

176. Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən neçə təqvim günündən gec olmayaraq səhmdarların reyestrinin aparılmasını təmin etməlidir?

A)30 təqvim günü

B) 45 təqvim günü

C)10 təqvim günü

D)20 təqvim günü

E)15 təqvim günü

177. Haqsız rəqabətin aşağıdakı forması yoxdur?

A)İstehlakçı hüquqlarının mühafizəsi

B)Haqsız işgüzarlıq davranışı

C)Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi

D)Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə

E)Haqsız sahibkarlıq fəaliyyəti

178. Rəqabətin aşağıdakı funksiyası yoxdur?

A)Nəticə funksiyası

B)Səbəb funksiyası

C)Tənzimləmə funksiyası

D)Nəzarət funksiyası

E)Paylama funksiyası

179. Sahibkarlığın əsas öhdəliklərinə nə aid edilmir?

A)Antiinhisar qanunvericiliyinə riayət etmək

B)İqtisadi təhlükəsizliyi təmin etmək

C)Müqavilə əsasında işçilər üçün müvafiq işçi şəraitini yaratmaq

D)Dövlət sığorta,sosial və digər fondlara köçürmələr etmək

E)Müəyyən formada maliyyə və digər orqanlara hesabatlar təqdim etmək

180. Hazırda dünyada neçə biznes inkubator fəaliyyət göstərir?

A)1000

B)50

C)200

D)3000

E)2500

181. Sahibkarların kifayət qədər peşəkarlıq hazırlığı olmaması nəyə səbəb olur?

A)Kiçik firmanın intensiv müflisləşməsi və iflasa uğramasına

B)Düzgün cavab yoxdur

C)Sahənin iqtisadi xarakteristikasını dəyişdirməyə

D)Biznes strategiyasını dəyişdirməyə E)Müvafiq biznes sahəsindən tendensiyalar

182. Marksa görə infrastruktur anlayışı nədir?

A)İstehsalın maddi şəraitini əks etdirən ümumi əmək vasitələridir

B)İşçi qüvvəsinin təkrar istehsalını əhatə edən sahədir

C)Əhalinin gündəlik həyatını təmin edən kompleksdir

D)İqtisadi sahələrin fəaliyyətinin mümkünlüyünü təmin edən sahələrin məcmusudur

E)Tikintinin kənardan görünməyən alt hissəsidir

183. İnsanın nəzərə çarpan əlaməti nədir?

A)Onun zahiri görünüşüdür

B)Onun daxili əlamətidir

C)Savadıdır

D)Mədəniyyətidir

E)Xarakteridir

184. İnnovasiya prosesi bu tədbirin həyata keçirilməsini nəzərdə tutur?

A)Yeni müəssisələrin investisiya fəallığının artırılması C)Yeni avadanlığın istehsalda tətbiqi

B) Buraxılan məhsulun modernləşdirilməsi D)Yeni növ məhsulun mənimsənilməsi

E) İstehsalın təşkili və idarəetmənin müntəzəm metodlarının tətbiqi

185. Maliyyə-təftiş komissiyası cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təbliğini həyata keçirir?

A)Cəmiyyətin vəzifəli şəxslərinin tələbi ilə B)Səhmdarların ümumi yığıncağının tələbi ilə

C)Təsərrüfat ili başa çatdıqda

D)İdarə heyətinin tələbi ilə

E)Müşahidə Şurasının tələbi ilə

186. Ümumi yığıncaq səsvermə hüququna malik olan səhmdarlarının neçə faizi iştirak etdikdə səlahiyyətli sayılır?

A)60

B)40

C)50

D)55

E)45

187. Elektron biznes nədir?

A)Keyfiyyətə yeni iş texnologiyasıdır

B)İnformasiyaların təkmilləşdirilməsidir

C)İnformasiyaların idarə edilməsidir

D)İnformasiya texnologiyaları sahəsində biliklərin yayılması sahəsidir

E)İnformasiya texnologiyalarının 5 istiqamətindən biridir

188. Əhali səviyyəsinə görə konrpeyter şəbəkəsini necə təsnifləşdirmək olar?

A)Lokal,korporativ,qlobal

B)İdarəetmə,uçot,ekspert

C)Korporativ,magistral,modern

D)Qlobal,AİS,regional

E)İstehsaldaxili,elektron,ekspert

189. Fəaliyyətin konkret növləri nəyin əsasında həyata keçirilir?

A)Razılıq(lisenziya)

B)Hesablar

C)Sifariş

D)Tapşırıq

E)İcazə və təyinat

190. Öz müəssisəmiz üçün ,bazarın boşluğunu tapmaq üçün nəyi axtarıb tapmaq lazımdır?

A)Şəxsi bacarıqların,meyllərin,ixtisasların praktik tətbiqini

B)Əmtəə və xidmət bazarında müştəriləri

D)Tələb və təklif

C)İmkanlı və vəzifəli şəxslər

E)Yüksək ixtisaslı işçilər

191. Biznesin ayrı-ayrı növləri üçün müxtəlif hansı maneələrə diqqət yetirmək lazımdır?

A)Hüquqi və iqtisadi

B)Sosial

C)Siyasi

D)Sosial-iqtisadi

E)İqtisadi

192. Aşağıdakı qeyd edilənlərin hansını sahibkar anlayışına aid etmək olmaz?

A)Gələcək inkişaf haqqında düşünən,təşəbbüskar,riskə gedən,novator

B)Mənfəətin əldə edilməsi məqsədi ilə xidmətlər göstərən şəxs

C)Mənfəətin əldə edilməsi məqsədi ilə istənilən fəaliyyət növü ilə məşğul olan şəxs

D)Mənfəət haqqında fikirləşən şəxs

E)Ödənişli xidmətlər göstərən istənilən şəxs

193. Aşağıdakılardan hansı sahibkarlığın növü deyil?

A)Xidmət sahibkarlığı

B)İstehsal sahibkarlığı

C)Maliyyə sahibkarlığı

D)Konsultativ sahibkarlıq

E)Kommersiya sahibkarlığı

194. Qeyd olunanlardan hansı xarici təsir amilidir?

- A) Bilavasitə və dolayı təsir amilləri
- B) Anket və seçmə təsir amilləri
- C) Şəxsi və fərdi təsir amilləri
- D) Fərdi və kollektiv təsir amilləri
- E) Fərdi və seçmə təsir amilləri

195. Təbii və seçmə mühit deyəndə nə başa düşülür?

- A) Biznesin həyata keçirildiyi təbii şərait və ekoloji vəziyyət
- B) Biznesin uğurlu aparılacağı konkret ölkə
- C) Biznesin fəaliyyəti üçün yararlı olan işgüzar fəaliyyəti
- D) Sosial mədəni mühit və ekoloji vəziyyət
- E) Təbii şərait və təbii ehtiyatlar

196. Qeyd edilənlərdən hansı sahibkarlıqda biznesin hüquqi formasının təşkili deyil?

- A) Sindikatlar
- B) Səhmdar cəmiyyət
- C) Əlavə məsuliyyətli cəmiyyət
- D) Tam birlik
- E) Komandan birliyi

197. Sahibkarlıqda dövlətin siyasəti hansılardır?

- A) İqtisadi siyasət
- B) Beynəlxalq siyasət
- C) Dövlətin inamlı siyasəti
- D) Sahibkarlığın xarici mühiti
- E) Siyasi sabitlik

198. Sahibkarlıqda biznesin uğurlu aparılması üçün avtomatlaşdırılmış informasiya neçə sinifə bölünür?

- A) 3(üç)
- B) 2(iki)
- C) 4(dörd)
- D) 1(bir)
- E) 5(beş)

199. Aşağıdakılardan hansı kiçik firmaların strategiyası deyil?

- A) Aşağı istehsal xərclər strategiyası
- B) Korirasiya strategiyası
- C) Optimal həcm strategiyası
- D) İri firmanın təchizat sistemində iştirak strategiyası
- E) İri firmanın məhsulunda iştirak strategiyası

200. Maliyyə bazarının subyektləri nədə aparıcı rol oynayır?

- A) İqtisadi resursların dövriyyəsinin başa çatdırılmasında
- B) Müşahidə olunmuş məhsulların birjada satışının təşkil edilməsində
- C) Resurslardan səmərəli istifadə
- D) Səmərəli idarəetmə strukturunun yaradılmasında
- E) Bir sıra strateji əhəmiyyətli məhsulların qeydiyyatdan keçirilməsində